

1. Çekin növü:

- √ kassa çeki
- daxil çeki
- sandıq çeki
- boxça çeki

2. Çekin növü:

- √ cızıqlı çek
- bəzəkli çek
- şəkilli çek
- naxışlı çek

3. Çekin növü:

- √ komissyon çeki
- kontragent çeki
- kommunal çeki
- korporativ çek

4. Çekin növü:

- √ kredit çeki
- maliyyə çeki
- vergi çeki
- büdcə çeki

5. Çekin növü:

- √ adlı çek
- sanlı çek
- şanlı çek
- hörmətli çek

6. Çekin növü:

- √ order çeki
- lotereya çeki
- faktura çeki
- qaimə çeki

7. Çekin növü:

- √ təqdimatlı çek
- anonim çek
- təqdimatsız çek
- mücərrəd çek

8. Onu təqdim edənə onda göstərilmiş pul məbləqinin ödənilməsi haqqında əmanətçinin banka verdiyi şərtsiz yazılı sərəncamıdır:

- √ çek
- sertifikat
- veskel
- səhm

9. Çeki təqdim edən və çekdəki məbləqi alan şəxs:

- √ trassant
- trassat
- indossant
- remitent

10. Çekin ödəyicisi kimi çıxış edən bank:

- √ trassat
- trassant
- indossant
- indossat

11. Çek kitabçasının sahibi:

- √ trassant
- trassat
- indossant
- indossat

12. Qısamüddətli borc öhdəliyidir:

- √ veksel
- istiqraz
- səhm
- konosament

13. Borclu öz öhdəliyini yerinə yetirmədikdə vekselin tam yaxud qismən ödənilməsinə zəmanətin verilməsi:

- √ aval
- aksept
- indossament
- allonj

14. İndossamentlər üçün veksələ əlavə qoşulan vərəq:

- √ allonj
- tonnaj
- vernisaj
- takelaj

15. İndossamentin bu növü vekselin üzərində «üstümə qaytarılmamaqla» qeydin edilməsi vasitəsilə baş verir:

- √ dövriyyəsiz
- dövriyyəli
- tapşırıqlı
- tam

16. İndossamentin bu növündə veksəl sahibi veksəl haqda heç bir qeyd-şərt etmir:

- √ dövriyyəli
- dövriyyəsiz
- tapşırıqlı
- tam

17. İndossamentin bu növü ötürmə qeydində göstərilən şəxsə müəyyən əməliyyatların keçirilməsini etibar etmək məqsədilə edilir:

- √ tapşırıqlı
- blank
- adlı
- təqdimatlı

18. İndossamentin bu növündə vekselin ötürüldüyü şəxs göstərilir:

- ✓ adlı
- blank
- tapşırıqlı
- təqdimatlı

19. İndossamentin bu növündə ödəmənin edilməsi əmrini verən şəxs göstərilir:

- ✓ blank
- tapşırıqlı
- adlı
- təqdimatlı

20. İndossamentin növü:

- ✓ tapşırıqlı
- tapşırıqsız
- öhdəlikli
- öhdəliksiz

21. İndossamentin növü:

- ✓ adlı
- adsız
- təqdimatlı
- təqdimatsız

22. İndossamentin növü:

- ✓ blank
- qrafik
- sxem
- cədvəl

23. İndossamentin növü:

- ✓ natamam
- başa çatdırılmamış
- yarımçıq
- bitməmiş

24. İndossamentin növü:

- ✓ tam
- dolğun
- bitmiş
- yetkin

25. İndossament nəticəsində vekseli alan şəxs:

- ✓ indossat
- indossant
- remitent
- akseptant

26. Ötürmə qeydini edən şəxs:

- ✓ indossant

- indossat
- remitent
- akseptant

27. Vekselin bir şəxsdən digərinə keçməsinə təsdiqləyən ötürmə qeydi:

- ✓ indossament
- sessiya
- indossat
- indossant

28. Vekseldən imtina:

- şikayət
- üsyan
- ✓ protest
- etiraz

29. Borclunun məbləqin yalnız bir hissəsini ödəməyə razı olduğunu bildirir:

- bitməmiş aksept
- ✓ natamam aksept
- başa çatdırılmamış aksept
- yarımçıq aksept

30. Vekseldəki məbləqin təyin olunmuş müddətdə tam həcmdə ödəniləcəyini bildirir:

- ✓ tam aksept
- yetkin aksept
- bitmiş aksept
- dolğun aksept

31. Veksel üzrə öhdəliyin yerinə yetirilməsi haqda yazılı razılıq verən şəxs:

- ✓ akseptant
- indossant
- indossat
- avalist

32. Veksel üzrə öhdəliyin yerinə yetirilməsi haqda yazılı razılıq:

- allaonj
- akkreditiv
- ✓ aksept
- aval

33. Trattanı yazan şəxs:

- ✓ trassant
- remitent
- trassat
- komitent

34. Köçürmə vekseli üzrə borclu şəxs:

- ✓ trassat
- trassant
- komitent
- remitent

35. Köçürmə vekseli üzrə üçüncü şəxs:

- komitent
- servitut
- √ remitent
- emitent

36. Köçürmə vekseldir:

- √ tratta
- trassat
- trassant
- traktor

37. Vekselin növü:

- göndəriş vekseli
- fantastik veksəl
- √ köçürmə veksəl
- bazar vekseli

38. Vekselin növü:

- bəsit veksəl
- √ sadə veksəl
- ibtidai veksəl
- səthi veksəl

39. Vekselin növü:

- √ dost vekseli
- qardaş vekseli
- qohum vekseli
- sirdaş vekseli

40. Vekselin növü:

- √ saxta veksəl
- qəlp veksəl
- uydurma veksəl
- fantastik veksəl

41. Vekselin növü:

- bazar vekseli
- hesablaşma vekseli
- √ maliyyə vekseli
- kredit vekseli

42. Vekselin növü:

- √ kommersiya vekseli
- bazar vekseli
- al-ver vekseli
- dükan vekseli

43. Veksəl hüququnun iki sistemindən biri:

- √ İngiltərə
- Fransa

- Amerika
- Almaniya

44. Veksel hüququnun iki sistemindən biri:

- Paris
- Berlin
- ✓ Cenevrə
- London

45. Vekselin əsas səciyyəvi əlamətlərindən biridir:

- rekvizitsizlik
- ✓ zəruri rekvizitlərə malik olması
- sənədsizlik
- yığcamlıq

46. Vekselin əsas səciyyəvi əlamətlərindən biridir:

- ✓ müştərək məsuliyyət
- mobillik
- məsuliyyətsizlik
- şərtlilik

47. Vekselin əsas səciyyəvi əlamətlərindən biridir:

- ✓ tədavületmə
- mobillik
- şərtlilik
- tədavületməmə

48. Vekselin əsas səciyyəvi əlamətlərindən biridir:

- şərtlilik
- yığcamlıq
- ✓ mücərrədlik
- virtuallıq

49. Vekselin əsas səciyyəvi əlamətlərindən biridir:

- şərtlilik
- yığcamlıq
- ✓ şərtsizlik
- virtuallıq

50. Üzərində göstərilmiş ödəyicinin müəyyən pul məbləqinin təyin edilmiş müddətdə ödəməsinə dair şərtsiz borc öhdəliyidir:

- çek
- ✓ veksel
- konosament
- səhm

51. İlk buraxılan qiymətli kağızların yerləşdirilməsi yolu:

- ✓ investisiya hərracı
- investisiya müsabiqəsi
- investisiya yarmarkası
- investisiya yarışması

52. İlk buraxılan qiymətli kağızların yerləşdirilməsi yolu:

- √ kommersiya müsabiqəsi
- musiqi müsabiqəsi
- yaradıcılıq müsabiqəsi
- investisiya müsabiqəsi

53. İlk buraxılan qiymətli kağızların yerləşdirilməsi yolu:

- √ hərrac
- reklam
- alqı-satqı
- yarmarka

54. İlk buraxılan qiymətli kağızların yerləşdirilməsi yolu:

- √ abunə
- yarmarka
- reklam
- alqı-satqı

55. Emitent tərəfindən qiymətli kağızların buraxılması haqqında qərar qəbul olunan kimi tərtib olunur:

- √ emissiya prospekti
- enerji balansı
- valyuta balansı
- maliyyə balansı

56. İlk bazarın ən vacib cəhəti:

- √ emitent tərəfindən informasiyanın investor üçün tam açıqlanması
- emitent tərəfindən kommersiya sirlərinin tam açıqlanması
- emitent tərəfindən texnoloji sirlərin tam açıqlanması
- emitent tərəfindən nou-haunun açıqlanması

57. İlk qiymətli kağızlar bazarının vəzifəsidir:

- √ inflyasiyanın zəiflədilməsi
- işsizliyin azaldılması
- büdcə kəsirinin örtülməsi
- qızıl-valyuta ehtiyatlarının artırılması

58. İlk qiymətli kağızlar bazarının vəzifəsidir:

- √ maliyyə bazarının fəallaşdırılması
- əmlak bazarının fəallaşdırılması
- investisiya bazarının fəallaşdırılması
- valyuta bazarını fəallaşdırılması

59. İlk qiymətli kağızlar bazarının vəzifəsidir:

- √ müvəqqəti sərbəst resursların cəlb olunması
- tamaşaçı diqqətinin cəlb olunması
- ölkədən çıxarılmış kapitalların cəlb olunması
- yığılmamış vergilərin cəlb olunması

60. İlk qiymətli kağızlar bazarının funksiyasıdır:

- √ tələblə təklif arasında tarazlığın təmin olunması
- yığımla istehlak arasında tarazlığın təmin olunması
- yığımla investisiya arasında tarazlığın təmin olunması

- emitentlərlə investorlar arasında tarazlığın təmin olunması

61. İlk qiymətli kağızlar bazarının funksiyasıdır:

- √ qiymətli kağızların uçuğu
- peşəkarların uçuğu
- emitentlərin uçuğu
- investorların uçuğu

62. İlk qiymətli kağızlar bazarının funksiyasıdır:

- √ qiymətli kağızların yerləşdirilməsi
- valyuta vəsaitlərinin yerləşdirilməsi
- maliyyə resurslarının yerləşdirilməsi
- əmanətlərin yerləşdirilməsi

63. İlk qiymətli kağızlar bazarının funksiyasıdır:

- √ qiymətli kağızların buraxılışının təşkili
- işsizliyin aradan qaldırılması
- dövlət büdcəsinin gəlirlərlə təmin olunması
- tədiyə balansının sabitliyinin təmin olunması

64. Burada qiymətli kağızların investorlar arasında ilkin yerləşdirilməsi baş verir:

- √ ilkin bazar
- təkrar bazar
- kassa bazarı
- müddətli bazar

65. Yerinə yetirilmə müddəti 2 gündən çox olan əqdlərin bazarı:

- √ müddətli
- ilkin
- təkrar
- kassa

66. Qiymətli kağızların kassa bazarıdır:

- √ spot
- forvard
- fjučers
- opsiya

67. Sifarişçi üçün qiymətli kağızların dərhal alqı-satqısı tələb olunduqda, o, qiymətli kağızların hansı bazarından istifadə edir:

- √ kassa
- ilkin
- təkrar
- müddətli

68. Yeni informasiya texnologiyaların və kompüter texnikasının böyük miqyaslarda tətbiqi ilə seçilən qiymətli kağızlar bazarı:

- √ kompüterləşdirilmiş bazar
- fond birjası
- ilkin bazar
- təkrar bazar

69. Qiymətli kağızların mütəşəkkil bazarının mərkəzi təsisatı:

- √ fond birjası
- əmtəə birjası
- valyuta birjası
- neft birjası

70. Burada iştirakçıların vahid qaydalara sət rıayət olunması tələb olunmur:

- √ qeyri-mütəşəkkil bazar
- ilkin bazar
- təkrar bazar
- mütəşəkkil bazar

71. Burada qiymətli kağızların dəqiq müəyyənləşdirilmiş vahid qaydalar əsasında bazarın lisenziyalaşdırılmış peşəkar iştirakçıları arasında tədavülü baş verir:

- √ mütəşəkkil bazar
- ilkin bazar
- təkrar bazar
- qeyri-mütəşəkkil bazar

72. Əvvəl buraxılmış və ilkin yerləşdirmə mərhələsini keçmiş qiymətli kağızların tədavül etdiyi məkan:

- √ təkrar bazar
- ilkin bazar
- yeni bazar
- sonuncu bazar

73. Burada korporasiyalar, mərkəzi hökumət və bələdiyyələr tərəfindən birinci dəfə buraxılan qiymətli kağızların yerləşdirilməsi baş verir:

- √ ilkin bazar
- ikinci bazar
- təkrar bazar
- sonuncu bazar

74. Adi yolla təqdim etmək vasitəsilə üçüncü şəxsə ötürülür:

- √ təqdimatlı konosament
- adlı konosament
- orderli konosament
- sahilyanı konosament

75. Yüku qəbul edənin göstərilmiş adına müvafiq üçüncü şəxsə ötürülür:

- √ adlı konosament
- təqdimatlı konosament
- orderli konosament
- sahilyanı konosament

76. Yüku göndərənin yaxud qəbul edənin əmri ilə və indossament vasitəsilə üçüncü şəxsə ötürülür:

- √ orderli konosament
- təqdimatlı konosament
- adlı konosament
- sahilyanı konosament

77. Dəniz yüku daşıyıcısının yaxud onun müvəkkil şəxsinin yüku sahibinin yaxud onun nümayəndəsinin üzərinə yazdığı qiymətli kağız:

- √ konosament
- veksəl
- istiqraz

- sertifikat

78. Bank sertifikatının yeni sahibi:

- ✓ tsessionari
- benefisiar
- passionari
- tsedent

79. Öz hüquqlarından imtina edən bank sertifikatı sahibi:

- ✓ tsedent
- akseptant
- trassant
- indossant

80. Adlı bank sertifikatı üzrə tələb hüquqların təslim edilməsi:

- indossament
- tratta
- ✓ tsessiya
- aksept

81. Tədavül müddətinə görə bank sertifikatları:

- ✓ müddətli və tələb olunanadək
- adlı və təqdimatlı
- uzunmüddətli və qısamüddətli
- depozit və əmanət

82. Buraxılma formasına və sahibinin eyniləşdirilməsinə görə bank sertifikatları:

- ✓ adlı və təqdimatlı
- depozit və əmanət
- müddətli və tələb olunanadək
- uzunmüddətli və qısamüddətli

83. Banka qoyuluş etmiş fiziki və hüquqi şəxslər:

- ✓ benefisiar
- akseptant
- trassant
- indossant

84. Bankın fiziki şəxslərin onda yerləşdirdiyi əmanət qoyuluşlarının ödənilməsinə dair öhdəliyi:

- bank sertifikatı
- pul sertifikatı
- depozit sertifikatı
- ✓ əmanət sertifikatı

85. Bankın hüquqi şəxslərin onda yerləşdirdiyi depozitlərin ödənilməsinə olan yazılı şəhadətnamə:

- ✓ depozit sertifikatı
- pul sertifikatı
- bank sertifikatı
- əmanət sertifikatı

86. Çekyazanın hesabında olan və onun yazdığı çekləri bank tərəfindən tam ödəmək imkanı verən pul məbləqi:

- duvaq
- √ örtük
- qapaq
- örpək

87. Bu növ çeklər turistlərin valyuta ilə təmin olunmasından ötrü istifadə olunur:

- √ yol çeki
- adlı çek
- xəzinədarlıq çeki
- order çek

88. Bu növ çeklər bank tərəfindən yazılır və onun xəzinədarının imzası ilə təsdiqlənir:

- order çek
- komisyon çek
- √ xəzinədarlıq çeki
- kassa çeki

89. Əsasında nağd vəsaitlərin ödənilməsi üçün istifadə edilən çek:

- √ kassa çeki
- kredit çek
- komisyon çek
- order çek

90. Bu növ çeklər çekyazanın öz adından çekyazana borcu olanın hesabını debetləşdirməklə yazılır:

- √ komisyon çek
- order çek
- adlı çek
- kredit çek

91. Bu növ çeklər ödəyicinin çekyazana verdiyi kreditin məbləğinə görə yazılır:

- √ kredit çek
- adlı çek
- təqdimatlı çek
- order çek

92. Bu növ çeklər indossament vasitəsilə başqa şəxsə ötürülə bilməz:

- √ adlı çek
- cızıqlı çek
- təqdimatlı çek
- order çek

93. Bu növ çeklər indossament vasitəsilə başqa şəxsə ötürülə bilər:

- kassa çeki
- cızıqlı çek
- √ təqdimatlı çek
- adlı çek

94. Bu növ çeklər indossament vasitəsilə başqa şəxsə ötürülə bilər:

- adlı çek
- √ order çek
- cızıqlı çek
- kassa çeki

95. Bu növ çeklərdə çeki təqdim edənin adı yazılır:

- ✓ adlı çek
- təqdimatlı çek
- cızıqlı çek
- order çek

96. Bu növ çeklərdə çeki təqdim edənin adı yazılmır:

- order çek
- cızıqlı çek
- ✓ təqdimatlı çek
- adlı çek

97. Çekin növü:

- ✓ yol çeki
- hava çeki
- quru yol çeki
- dəniz çeki

98. Çekin növü:

- ✓ jiroçek
- bələdiyyə çeki
- kommunal çeki
- büdcə çeki

99. Çekin növü:

- ✓ sertifikat çek
- lotereya çeki
- faktura çeki
- qaimə çeki

100. Çekin növü:

- vergi çeki
- maliyyə çeki
- ✓ xəzinədarlıq çeki
- büdcə çeki

101. Şaquli vəziyyətdə olan barmaqlarla hansı rəqəmlər bildirilir:

- ✓ 42491.0
- 42619.0
- 0.0
- 10.0

102. Qiymətli kağızın qiymətini bildirir:

- ✓ yuxarı qaldırılmış əlin barmaqları
- aşağı salınmış əlin barmaqları
- sinəyə qoyulmuş əlin barmaqlar
- çiyinə qoyulmuş əlin barmaqlar

103. Birja satışları zamanı ticarətçiyə içi (ovucu) çölə olan uzadılmış nəyi bildirir?

- ✓ qiymətli kağızı satmaq istəyini

- qiymətli kağızı almaq istəyini
- qiymətli kağızın qiymətini
- satışdan çıxmaqı

104. Birja satışları zamanı ticərətçiyə iç (ovuc) tərəfi ilə uzadılmış əl nəyi bildirir?

- √ qiymətli kağızı almaq istəyini
- qiymətli kağızı satmaq istəyini
- qiymətli kağızın qiymətini
- satışdan çıxmaqı

105. Bu cür satışlar zamanı qiymət cəzə çəkmə yolu ilə təyin olunur:

- √ əlaqəli
- əlaqəsiz
- daimi
- elektron

106. Bu cür satışlar zamanı birjanın ticarət zalında müəyyən qaydalar tətbiq olunur:

- √ əlaqəli
- əlaqəsiz
- daimi
- elektron

107. Əlaqəsiz birja satışları:

- √ elektron
- pozitron
- neytron
- proton

108. Keçirilmə qaydasına görə birja satışları:

- √ əlaqəsiz
- mövsümi
- diskret
- differensial

109. Keçirilmə qaydasına görə birja satışları:

- √ əlaqəli
- diskret
- differensial
- dolayı

110. Keçirilmə qaydasına görə birja satışları:

- √ sessiya
- mövsümi
- diskret
- differensial

111. Keçirilmə qaydasına görə birja satışları:

- √ daimi
- diskret
- differensial
- dolayı

112. O, bazarın yaradıcısıdır:
- √ marketmeyker
 - marketteyker
 - anderrayter
 - investor
113. Onlar maliyyə brokerlərindən fərqli olaraq sırf dilerdir:
- √ investisiya şirkəti
 - anderrayter
 - emitent
 - komitent
114. Onlar qiymətli kağızların buraxılışı və tədavülünə dair məsləhət xidmətləri göstərir:
- √ investisiya məsləhətçisi
 - diler
 - broker
 - anderrayter
115. Brokerlərdən fərqli olaraq onlar sırf vasitəçilikdən başqa öz adından, özü üçün və öz hesabına sonradan satmaq məqsədi ilə qiymətli kağız almaq hüququna malikdir:
- √ diler
 - broker
 - anderrayter
 - emitent
116. Brokerin birjadakı hər bir alqı-satqını təsdiqləyən qeydlər:
- √ bordero
 - kabalyero
 - sombrero
 - bordo
117. Brokerin xidmət muzzu:
- √ kurtaj
 - kollaj
 - tonnaj
 - takelaj
118. Əqdin baş tuta biləcəyi qiyməti təsbit edir:
- √ stop əmr
 - bazar əmri
 - limitli əmr
 - şərtlə əmr
119. Brokerə mümkün olan ən yaxşı qiyməti sərbəst seçməyə imkan verir:
- √ bazar əmri
 - stop əmr
 - limitli əmr
 - şərtlə əmr
120. Əqdin brokerin təmin etməli olduğu konkret alış yaxud satış qiymətini müəyyən edir:
- √ limitli əmr

- bazar əmri
- stop əmr
- şərtli əmr

121. Müştəridən daxil olan vəsaitlərin bu hesaba daxil etməkdən ötrü broker tərəfindən müştəri üçün açılan hesab:

- √ şəxsi hesab
- fərdi hesab
- nostro hesab
- müxbir hesab

122. Alınan hər bir qiymətli kağız növü üzrə broker tərəfindən müştəri üçün açılan hesab:

- √ depo hesab
- depozit hesabı
- borc hesabı
- loro hesab

123. Belə müqavilə brokerin müştərisinin adından bağlanılır:

- √ tapşırıqlı müqavilə
- komisyon müqavilə
- alqı-satqı müqaviləsi
- depozit müqaviləsi

124. Belə müqavilə brokerin adından bağlanılır:

- √ komisyon müqavilə
- tapşırıqlı müqavilə
- alqı-satqı müqaviləsi
- depozit müqaviləsi

125. O, öz hesabına deyil, müştərinin hesabına və onun mənafeyinə uyğun hərəkət edir:

- √ broker
- diler
- anderrayter
- emtent

126. Birjadankənar bazarın müasir rabitə vasitələrinə və kompüter texnologiyalarına əsaslanan sistemləri:

- √ elektron birja
- elektrik birja
- neytron birja
- nanobirja

127. Qiymətli kağızların birjadankənar bazarının ən məşhur nümunəsi:

- √ NASDAQ
- NAFTA
- NATO
- NASA

128. Qiymətli kağızların birjadankənar qeyri-mütəşəkkil bazarı:

- √ küçə bazarı
- məhlə bazarı
- dalan bazarı
- prospekt bazarı

129. Brokerlərin aldıqları komissiyon haqq:
- √ kurtaj
 - faiz
 - bonus
 - allonj
130. Əqdləri əsasən özləri üçün və öz vəsaitləri hesabına icra edən:
- √ diler
 - broker
 - kurtaj
 - allonj
131. Əqdləri müştərinin tapşırığı ilə və onun vəsaiti hesabına icra edən:
- √ broker
 - diler
 - kurtaj
 - allonj
132. Fond birjası peşəkar fəaliyyətin hansı istiqamətlərini özündə birləşdirə bilər:
- √ depozitar və klirinq
 - investisiya məsləhəçisi
 - anderraytinq
 - qiymətli kağızların idarə olunması
133. Birgə hazırlanmış və riayət olunan qaydalar üzrə ticarət əməliyyatlarının aparılması üçün təşkil edilmiş müstəqil və ixtisaslaşmış təşkilat:
- √ fond birjası
 - əmtəə birjası
 - valyuta birjası
 - kofe birjası
134. Qiymətli kağızların təkrar bazarının forması:
- √ fond birjası
 - əmtəə birjası
 - valyuta birjası
 - qızıl birjası
135. Qiymətli kağızların təkrar bazarının funksiyası:
- √ müəyyən qiymət səviyyəsində tələb ilə təklifin tarazlaşdırılması
 - yığımla istehlak arasında tarazlığın təmin olunması
 - yığımla investisiya arasında tarazlığın təmin olunması
 - emitentlərlə investorlar arasında tarazlığın təmin olunması
136. Qiymətli kağızların təkrar bazarının funksiyası:
- √ pərakəndə ticarət səviyyəsində satıcı və alıcıların görüşdürülməsi
 - yığımla istehlak arasında tarazlığın təmin olunması
 - yığımla investisiya arasında tarazlığın təmin olunması
 - emitentlərlə investorlar arasında tarazlığın təmin olunması
137. Qiymətli kağızların təkrar bazarının məqsədi:
- √ qiymətli kağızlarla əsasən pərakəndə alqı-satqı və digər əməliyyatların keçirilməsi üçün şəraitin yaradılması

- yığım ilə istehlak arasında tarazlığın təmin olunması
- yığım ilə investisiya arasında tarazlığın təmin olunması
- emitentlərlə investorlar arasında tarazlığın təmin olunması

138. Təkrar bazar qiymətli kağızların hansı keyfiyyətini təmin edir:

- ✓ likvidlik
- risk
- tədavületsizlik
- seriyalılıq

139. Təkrar bazar artıq səfərbər edilmiş maliyyə vəsaitlərinin:

- ✓ təkrar bölgüsünü təmin edir
- yığımını təmin edir
- axınını təmin edir
- mənimsənilməsini təmin edir

140. Təkrar bazar investisiyaların və yığımların həcmində:

- ✓ təsir etmir
- təsir edir
- təzyiqlənir
- təzyiqlənmir

141. Qiymətli kağızların təkrar bazarının əsas iştirakçıları:

- ✓ möhtəkirlər
- emitentlər
- investorlar
- mütəxəssislər

142. Üzərinə emitentin adından və ya öz adından, lakin emitentin tapşırığı ilə və onun hesabına qiymətli kağızların erləşdirilməsi öhdəliyi götürmüş şəxs:

- ✓ anderrayter
- moderator
- terminator
- perforator

143. Qiymətli kağızların zəmanətli yerləşdirilməsi:

- ✓ anderrayting
- indossament;
- trassant
- hecinq

144. Dövlət və bələdiyyə müəssisələrinin səhm zərfləri alıcıdan investisiya proqramlarının həyata keçirilməsi tələb olunduqda satılır:

- ✓ investisiya hərracları
- qapalı abunə
- kommersiya müsabiqəsi
- açıq abunə

145. Bu zaman alıcılardan hansısa şərtlərin yerinə yetirilməsini tələb olunur:

- ✓ kommersiya müsabiqəsi
- hərrac
- abunə
- investisiya müsabiqəsi

- 146.** Qiymətli kağızların fiziki və ya hüquqi şəxslər tərəfindən açıq satışlardan alınmasından ibarətdir və alıcılardan heç bir şərtlərin yerinə yetirilməsi tələb olunmur:
- √ hərrac
 - abunə
 - kommersiya müsabiqəsi
 - investisiya müsabiqəsi
- 147.** Bu zaman qiymətli kağızların yerləşdirilməsi əvvəlcədən müəyyən edilmiş investorlar arasında keçirilir:
- √ qapalı abunə
 - bağlı abunə
 - aşkar abunə
 - açıq abunə
- 148.** Bu zaman qiymətli kağızların kütləvi yerləşdirilməsi baş verir və bu zaman investorların sayına məhdudiyyət qoyulmur:
- √ açıq abunə
 - bağlı abunə
 - aşkar abunə
 - qapalı abunə
- 149.** Qiymətli kağızlara abunənin növü:
- √ qapalı
 - aydın
 - aşkar
 - bağlı
- 150.** Qiymətli kağızlara abunənin növü:
- √ açıq
 - aydın
 - aşkar
 - ətraflı
- 151.** Qiymətli kağızların fond birjasının xüsusi qiymətləndirmə siyahısına daxil edilməsi:
- √ listing
 - kasting
 - faktoring
 - lizing
- 152.** Birja əməliyyatlarının fərqləndirici xüsusiyyətlərindən biri:
- √ ixtisaslaşma
 - mərkəzləşmə
 - universallaşma
 - ümumiləşmə
- 153.** Birja əməliyyatlarının fərqləndirici xüsusiyyətlərindən biri:
- √ əmtənin keyfiyyəti nəzərə alınır
 - əmtənin kəmiyyəti nəzərə alınır
 - əmtənin keyfiyyəti nəzərə alınmır
 - əmtənin kəmiyyəti nəzərə alınmır
- 154.** Birja əməliyyatlarının fərqləndirici xüsusiyyətlərindən biri:

- √ vasitəçilər tərəfindən keçirilir
- emitentlər tərəfindən keçirilir
- investorlar tərəfindən keçirilir
- istənilən kəs tərəfindən keçirilir

155. Birja əməliyyatlarının fərqləndirici xüsusiyyətlərindən biri:

- √ dövlət tərəfindən birbaşa tənzimlənmir
- dövlət tərəfindən birbaşa tənzimlənir
- dövlət tərəfindən müəyyən edilmiş qaydalarla aparılır
- heç bir qayda yoxdur

156. Birja əməliyyatlarının fərqləndirici xüsusiyyətlərindən biri:

- √ qiymət qoyma sərbəstdir
- qiymət qoyma virtualdır
- qiymət qoyma gizlidir
- qiymət qoyma icbaridir

157. Birja əməliyyatlarının fərqləndirici xüsusiyyətlərindən biri:

- √ xüsusi yerlərdə keçirilir
- pərakəndəlik
- məkansızlıq
- istənilən yerlərdə keçirilir

158. Birja əməliyyatlarının fərqləndirici xüsusiyyətlərindən biri:

- √ standart kütlələrlə keçirilir
- pərakəndəlik
- qeyri-standart kütlələrlə keçirilir
- kor-təbilik

159. Birja əməliyyatlarının keçirilmə prinsiplərindən biri:

- √ broker ilə müştəri arasında şəxsi etibar
- broker ilə müştəri arasında şəxsi yaxınlıq
- broker ilə müştəri arasında şəxsi tanışlıq
- broker ilə müştəri arasında şəxsi münasibətlər

160. Birja əməliyyatlarının keçirilmə prinsiplərindən biri:

- √ sərt qaydalar əsasında tənzimlənmə
- heç bir tənzimləmənin olmaması
- yumşaq qaydalar əsasında tənzimlənmə
- liberal qaydalar əsasında tənzimlənmə

161. Birja əməliyyatlarının keçirilmə prinsiplərindən biri:

- √ aşkarlıq
- demokratiklik
- qapalılıq
- pərakəndəlik

162. Birja əməliyyatlarının keçirilmə prinsiplərindən biri:

- √ daimilik
- kor-təbilik
- pərakəndəlik
- özbaşnalıq

163. Birja əqdlərinin əsas tiplərindən biri:

- ✓ opsiyon əqdləri
- təminatlı əqdlər
- barter əqdlər
- şərtli əqdlər

164. Birja əqdlərinin əsas tiplərindən biri:

- ✓ fyuçers əqdləri
- barter əqdlər
- şərtli əqdlər
- təminatlı əqdlər

165. Birja əqdlərinin əsas tiplərindən biri:

- ✓ forvard əqdləri
- barter əqdlər
- şərtli əqdlər
- təminatlı əqdlər

166. Birja əqdlərinin əsas tiplərindən biri:

- ✓ əmtə təqdim olunmaqla edilən əqdlər
- əmtə təqdim olunmamaqla edilən əqdlər
- əmtə girovu ilə edilən əqdlər

167. Birja əqdləri qaydalarına görə əqdin bağlanması tələbi aiddir:

- ✓ yazılı şəkildə
- şifahi şəkildə
- istənilən şəkildə

168. Birja əqdlərinin bağlanması qaydası kim tərəfindən müəyyən edilir?

- mərkəzi bank
- maliyyə nazirliyi
- ✓ fond birjası
- tənzimləyici dövlət qurumları

169. Birja əmtəələrinə dair hüquq və öhdəliklərin yaradılmasına, təsbit edilməsinə, xitam verilməsinə və ya dəyişdirilməsinə istiqamətlənmiş və birja iştirakçılarının həyata keçirdiyi qarşılıqlı razılaşdırılmış tədbirlər:

- ✓ birja əqdləri
- birja əməliyyatları
- birja fəaliyyəti
- birja sövdələşmələri

170. Birja əmtəəsi ilə birjada edilən müxtəlif əməliyyatlar:

- ✓ birja əməliyyatları
- birja əqdləri
- birja fəaliyyəti
- birja sövdələşmələri

171. Bu zaman qiymətli kağızların bir növü üzrə edilən əqdlər və yekun uzun yaxud qısa mövqeyə gətirilir:

- ✓ fasiləsiz əvəzləşdirilir
- birtərəfli əvəzləşdirilir

- üçtərəfli əvəzləşdirilir
- fasiləli əvəzləşdirilir

172. Bu zaman qiymətli kağızların bir növü üzrə edilmiş bütün əqdlər qruplaşdırılır və hər bir iştirakçı üçün vahid qısa yaxud uzun mövqeyə gətirilir:

- ✓ çoxtərəfli əvəzləşdirmə
- birtərəfli əvəzləşdirmə
- ikitərəfli əvəzləşdirmə
- üçtərəfli əvəzləşdirmə

173. Bu zaman iki tərəf arasında gün ərzində qiymətli kağızların bir növü üzrə edilmiş bütün əqdlər qruplaşdırılır və vahid mövqeyə (pozisiyaya) gətirilir:

- ✓ ikitərəfli əvəzləşdirmə
- birtərəfli əvəzləşdirmə
- üçtərəfli əvəzləşdirmə
- dördtərəfli əvəzləşdirmə

174. Klirinq zamanı əqdlərin əvəzləşdirilməsinin əsas variantlarından biri:

- ✓ fasiləsiz əvəzləşdirmə
- birtərəfli əvəzləşdirmə
- üçtərəfli əvəzləşdirmə
- fasiləli əvəzləşdirmə

175. Klirinq zamanı əqdlərin əvəzləşdirilməsinin əsas variantlarından biri:

- ✓ çoxtərəfli əvəzləşdirmə
- birtərəfli əvəzləşdirmə
- üçtərəfli əvəzləşdirmə
- dördtərəfli əvəzləşdirmə

176. Klirinq zamanı əqdlərin əvəzləşdirilməsinin əsas variantlarından biri:

- ✓ ikitərəfli əvəzləşdirmə
- dördtərəfli əvəzləşdirmə
- üçtərəfli əvəzləşdirmə
- birtərəfli əvəzləşdirmə

177. Əməliyyat həcmi böyük olan bazarlarda ən səmərəlisidir:

- fasiləli əvəzləşdirmə
- ✓ fasiləsiz əvəzləşdirmə

178. Qiymətli kağızların hansısa bir növü üzrə bir neçə tərəf arasındakı əqdləri qiymətli kağızların təqdim edilməsini və pul vəsaitləri axınlarını minimal saya endirməyə imkan verir:

- qarşılıqlı yerləşdirmə
- ✓ qarşılıqlı əvəzləşdirmə
- qarşılıqlı yeniləşdirmə
- qarşılıqlı birləşdirmə

179. Bir çox klirinq sistemlərinə qiymətli kağızların yaxud pul vəsaitlərinin hər hansı bir formada daxil edilir:

- qarşılıqlı yerləşdirilməsi
- qarşılıqlı birləşdirilməsi
- qarşılıqlı yerləşdirilməsi
- ✓ qarşılıqlı əvəzləşdirilməsi

180. Bu sistem qiymətli kağızların mərkəzi depozitarisinin, ümumi standartların mövcud olmasını nəzərdə tutur:
- √ klirinq sistemi
 - dilinq sistemi
 - ticarət sistemi
 - reyestr sistemi
181. Mütəşəkkil bazarla əlaqəli olan ikitərəfli sistemə qoşulmaq istəməyən yaxud qoşula bilməyən investorlar tərəfindən istifadə olunur:
- hərtərəfli üzləşdirmə
 - çoxtərəfli üzləşdirmə
 - √ birtərəfli üzləşdirmə
 - ikitərəfli üzləşdirmə
182. Bu zaman əqdin hər iki iştirakçısı informasiyanı bilavasitə mərkəzi üzləşdirmə sistemində daxil edir:
- birtərəfli üzləşdirmə
 - √ ikitərəfli üzləşdirmə
 - hərtərəfli üzləşdirmə
 - çoxtərəfli üzləşdirmə
183. Adətən mütəşəkkil bazarlarda, məsələn, birjalarda tətbiq olunur:
- birtərəfli üzləşdirmə
 - çoxtərəfli üzləşdirmə
 - hərtərəfli üzləşdirmə
 - √ ikitərəfli üzləşdirmə
184. Birja prosesinin vacib tərkib hissələrindən biridir:
- mürəkkəbləşdirmə
 - lokallaşdırma
 - √ üzləşdirmə
 - sadələşdirmə
185. Onkol hərrac bu cür də adlanır:
- √ birdəfəlik hərrac
 - çoxdəfəlik hərrac
 - ücdəfəlik hərrac
 - ikidəfəlik hərrac
186. Əqdlərin gec-gec bağlandığı, alıcının qiyməti ilə satıcının qiyməti arasında çox böyük fərq olduğu bazar üçün bu cür hərrac səciyyəvidir:
- qiyabi hərrac
 - √ onkol hərrac
 - ikili hərrac
 - fasiləsiz hərrac
187. Bu cür hərrac qeyri-likvidli bazar üçün səciyyəvidir:
- √ onkol hərrac
 - qiyabi hərrac
 - ikili hərrac
 - fasiləsiz hərrac
188. Bu cür hərrac zamanı alqı ən yüksək qiymətlə, satqı isə minimal qiymətlə edilir:
- onkol hərrac

- ikili hərrac
- ✓ fasiləsiz hərrac
- qiyabi hərrac

189. Bu cür hərrac şifahi sifarişlərin sifariş kitabına yazılması yaxud onların birjanın ticarət salonundakı elektron tabloda göstərilməsi əsasında qurulur:

- ✓ fasiləsiz hərrac
- qiyabi hərrac
- ikili hərrac
- onkol hərrac

190. Bu cür hərrac satıcı və alıcının eynivaxtlı rəqabəti əsasında qurulur:

- ✓ ikili hərracı
- holland hərracı
- sadə hərrac
- qiyabi hərrac

191. Bu cür hərrac zamanı əmtəəni özünün yazılı sifarişində ən yüksək qiyməti təklif edən alıcı əldə edir:

- ✓ qiyabi hərrac
- ingilis hərracı
- holland hərracı
- sadə hərrac

192. Bu cür hərraca qiymətli kağız buraxılışını mümkün qədər tez yerləşdirmək lazım olduqda müraciət edilir:

- sadə hərrac
- qiyabi hərrac
- ✓ holland hərracı
- ingilis hərracı

193. «Birinci alıcı» prinsipi ilə təşkil olunur, yəni ən yüksək qiymətdən ən aşağı qiymətə doğru:

- ✓ holland hərracı
- sadə hərrac
- qiyabi hərrac
- ingilis hərracı

194. Adətən bu cür hərracları satışa yüksək tələbli əmtəə çıxarıldıqda təşkil olunur:

- sadə hərrac
- ✓ ingilis hərracı
- qiyabi hərrac
- holland hərracı

195. Hərracın bu növü minimal qiymətdən maksimal qiymətə qədər addım-addım baş verir:

- ✓ ingilis hərracı
- sadə hərrac
- qiyabi hərrac
- holland hərracı

196. Satış sonuncu alıcının təklif etdiyi ən yüksək qiymətlə edilir:

- holland hərracı
- qiyabi hərrac
- ✓ ingilis hərracı
- sadə hərrac

197. Tələb qənaətbəxş olmadıqda satıcıların rəqabətini, artıq tələb zamanı isə alıcıların rəqabətini nəzərdə tutur:

- ✓ sadə hərrac
- ingilis hərracı
- qiyabi hərrac
- holland hərracı

198. Bu cür satışlar istənilən ərazini, məhdudiyətsiz sayda alıcı və satıcıni əhatə edə bilir və tədaviyə böyük həcmdə informasiyanı cəlb edir:

- ✓ elektron satışlar
- əlaqəli satışlar
- daimi satışlar
- birja sessiyası

199. Sıfırı bildirir

- ✓ yumruq
- dirsək
- bilək
- ovuc

200. Üfüqi vəziyyətdə olan barmaqlarla hansı rəqəmlər bildirilir:

- 0.0
- 10.0
- 42491.0
- ✓ 42619.0

201. Açıq tipli investisiya fondunun növü:

- iştirak investisiya fondu
- şərikli investisiya fondu
- ✓ pay investisiya fondu
- əmanət investisiya fondu

202. Açıq tipli investisiya şirkətinin növü:

- ✓ pul bazarının qarşılıqlı fondları
- maliyyə bazarının qarşılıqlı fondları
- kapital bazarının qarşılıqlı fondları
- borc kapitalı bazarının qarşılıqlı fondları

203. İntestisiya şirkətinin bu tipi səhmləri sərbəst qaydada təslim edilə bilər yaxud yenidən satıla bilər:

- aşkar
- gizli
- qapalı
- ✓ açıq

204. İntestisiya şirkətinin bu tipi öz səhmlərini tədricən, hissə-hissə buraxır və onların alıcıları əsasən yeni investordlardır:

- aşkar
- ✓ açıq
- qapalı
- gizli

205. İntestisiya şirkətinin bu tipi qarşılıqlı fondlar adlanır:

- aşkar

- ✓ açıq
- gizli
- qapalı

206. İnvestisiya şirkətinin bu tipi özünün səhmlərini birdəfəyə və əvvəlcədən müəyyən edilmiş məbləqədə emissiya edir:

- aşkar
- gizli
- ✓ qapalı
- açıq

207. Resurslarını əhalinin vəsaiti hesabına yarada bilməz:

- pay investisiya fondu
- ✓ investisiya şirkəti
- investisiya fondu
- maliyyə şirkəti

208. Maliyyə təsisatı olmaqla, özünün səhmlərinin emissiyası yolu ilə investorların vəsaitlərini cəlb (səfərbər) edir və onları sənaye və başqa sahələrin korporasiyalarının səhmlərinə yerləşdirir:

- maliyyə şirkəti
- ✓ investisiya şirkəti
- broker şirkəti
- sığorta şirkəti

209. Müxtəlif növ iqtisadi, kommertiya, maliyyə və s. informasiya daxildir:

- inzibati təminat
- ✓ informasiya təminat
- hüquqi təminat
- normativ təminat

210. Təlimatları, normativləri, normaları, metodik göstərişləri və izahatları, bazarın peşəkar iştirakçıları təşkilatlarının təsdiq etdiyi qaydaları əhatə edir:

- informasiya təminatı
- inzibati təminat
- iqtisadi təminat
- ✓ normativ təminat

211. Qanunvericilik aktlarını, fərmanları, qərarları, sərəncamları və idarəetmə orqanlarının digər hüquqi sənədlərini əhatə edir:

- informasiya təminatı
- inzibati təminat
- ✓ hüquqi təminat
- iqtisadi təminat

212. Onun funksiyaları maliyyə resurslarının axınının təşkilini, qiymətli kağızların keyfiyyətinin təmin olunmasını və bazarın informasiya təminatını əhatə edir:

- idarəedici yarım sistem
- ✓ idarəedilən yarım sistem

213. Onun funksiyalarına bazarda baş verən proseslərin əlaqələndirilməsi, tənzimlənməsi, proqnozlaşdırılması, həvəsləndirilməsi, təşkili və nəzarəti aid edilir:

- ✓ idarəedici yarım sistem
- idarəedilən yarım sistem

214. Qiymətli kağızlar bazarı infrastrukturunun təşkilati yarım sistemində aiddir:

- informasiya şəbəkəsi
- √ idarəetmə texnologiyaları
- klirinq-hesablaşma xidməti
- qeydiyyat şəbəkəsi

215. Qiymətli kağızlar bazarı infrastrukturunun texniki yarım sistemində aiddir:

- √ qeydiyyat şəbəkəsi
- daimi fond hərracları
- idarəetmə texnologiyaları
- fond birjası

216. Qiymətli kağızlar bazarı infrastrukturunun texniki yarım sistemində aiddir:

- √ informasiya şəbəkəsi
- fond birjası
- idarəetmə texnologiyaları
- daimi fond hərracları

217. Qiymətli kağızlar bazarı infrastrukturunun texniki yarım sistemində aiddir:

- √ klirinq-hesablaşma xidməti
- fond birjası
- idarəetmə texnologiyaları
- daimi fond hərracları

218. Qiymətli kağızlar bazarı infrastrukturunun texniki yarım sistemində aiddir:

- √ depozitar xidməti
- fond birjası
- idarəetmə texnologiyaları
- daimi fond hərracları

219. Qiymətli kağızlar bazarı infrastrukturunun funksional yarım sistemində aiddir:

- √ fond birjası
- depozitar xidməti
- informasiya şəbəkəsi
- qeydiyyat xidməti

220. Qiymətli kağız məzənnələrinin enməsinə oynayan:

- √ ayı
- tülkü
- canavar
- xoruz

221. Qiymətli kağız məzənnələrinin qalxmasına oynayan:

- √ öküz
- dəvə
- tülkü
- canavar

222. Fond birjasındakı oyun iştirakçısı:

- √ ayı
- tülkü
- canavar

- xoruz

223. Fond birjasındakı oyun iştirakçısı:

- ✓ öküç
- dävə
- tülkü
- canavar

224. Mahiyyəti ucuz alıb baha satmaqdan ibarətdir:

- ✓ arbitraj
- vintaj
- kollaj
- forsaj

225. Müəyyən müddətdən sonra aşağı məzənnə ilə geri satılması şərti ilə qiymətli kağızın cari məzənnə ilə alınması:

- ✓ deport
- report
- aport
- forpost

226. Qiymətli kağızın satış gününün məzənnəsi ilə onun müəyyən müddətdən sonra yuxarı məzənnə ilə geri alınması şərti ilə banka satılması:

- ✓ report
- deport
- aport
- forpost

227. Qiymətli kağızlarla müddətli möhtəkir əməliyyatların növü:

- ✓ deport
- aport
- depo
- lotto

228. Qiymətli kağızlarla müddətli möhtəkir əməliyyatların növü:

- ✓ report
- aport
- rekord
- forpost

229. Şərtli əqdin növü:

- ✓ tam bölünən
- qismən bölünən
- qalıqla bölünən
- natamam bölünən

230. Şərtli əqdin növü:

- ✓ stellaj
- forsaj
- passaj
- tonnaj

231. Şərtli əqdin növü:

- √ əks mükafatlı
- dolayı mükafatlı
- birbaşa mükafatlı
- yekun mükafatlı

232. Şərtli əqdin növü:

- √ ilkin mükafatlı
- ibtidai mükafatlı
- sonradan mükafatlı
- yekun mükafatlı

233. Bu növ əqdlərin iştirakçılarında biri digərinə müəyyən mükafat ödəməklə öz öhdəliklərindən imtina etmək hüququna malikdir:

- √ şərtli
- uzadılmış
- qəti
- report

234. Bu növ əqdlər ondan ibarətdir ki, qiymətli kağızın alıcısı yaxud satıcısı məzənnənin dəyişməsindən asılı olaraq əməliyyatı uzada bilər yaxud son hesablaşmanı təxirə sala bilər:

- √ uzadılmış
- şərtli
- qəti
- report

235. Bu növ əqdlərin iştirakçıları qiymətli kağızların müəyyən edilmiş müddətdə çatdırılması və alqısı üzrə öhdəliklər götürür və şərtlər dəyişdirilə bilməz:

- √ qəti
- şərtli
- uzadılmış
- report

236. Müddətli əməliyyatların növü:

- √ uzadılmış
- tənzimlənmiş
- nizamlanmış
- qabardılmış

237. Müddətli əməliyyatların növü:

- √ şərtli
- qeyd-şərtsiz
- qeyd-şərtli
- şərtsiz

238. Müddətli əməliyyatların növü:

- √ qəti
- qaba
- sət
- kobud

239. Müddətli əməliyyatların növü:

- √ opsiya

- barter
- spot
- tollinq

240. Müddətli əməliyyatların növü:

- tollinq
- barter
- ✓ fūçers
- spot

241. Müddətli əməliyyatların növü:

- ✓ forvard
- tollinq
- barter
- spot

242. Bu cür əqdlərdən alqı-satqı zamanı məzənnələr arasında yaranan fərq şəklində möhtəkir mənfəətin əldə edilməsindən ötrü istifadə olunur:

- topdansatış əqdlər
- pərakəndə əqdlər
- ✓ müddətli əqdlər
- kassa əqdləri

243. Müddətli əqdlər üzrə hesablaşmalar ayın sonunda keçirildikdə:

- per medio
- ✓ per ultimo

244. Müddətli əqdlər üzrə hesablaşmalar ayın ortasında keçirildikdə:

- ✓ per medio
- per ultimo

245. Bu cür əqdlər üzrə kontraktın bağlanıldığı, qiymətin müəyyən edildiyi, hesablaşmanın aparılacağı müddətlər əvvəlcədən dəqiq müəyyən olunur:

- opsiyon əməliyyatlar
- kassa əməliyyatlar
- ✓ müddətli əməliyyatlar
- fūçers əməliyyatlar

246. Bu cür əməliyyatlar üzrə hesablaşmalar tərəflərin əvvəlcədən müəyyən etdiyi müddətdən sonra əqd bağlanan ana olan məzənnə ilə keçirilir:

- ✓ müddətli əməliyyatlar
- opsiyon əməliyyatlar
- fūçers əməliyyatlar
- kassa əməliyyatlar

247. Bu cür əməliyyatlar əsasən investisiyaların edilməsi ilə əlaqədardır:

- opsiyon əməliyyatlar
- ✓ kassa əməliyyatlar
- müddətli əməliyyatlar
- fūçers əməliyyatlar

248. Qiymətli kağızların qiymətləndirilməsi:

- √ kotirovka
- faktoring
- hecinq
- forfeytinq

249. Qiymətli kağızların fond birjasının xüsusi qiymətləndirmə siyahısından xaric edilməsi:

- deyire
- dejavü
- √ delisting
- defakto

250. Yalnız bu mərhələni keçdikdən sonra qiymətli kağızlar satışı buraxıla bilər:

- lizing
- √ listing
- kastinq
- faktoring

251. Xəzinə notları dövlət qiymətli kağızların bu növünə aiddir:

- √ ortamüddətli
- uzunmüddətli
- qısamüddətli
- müddətsiz

252. Xəzinə vekseli dövlət qiymətli kağızların bu növünə aiddir:

- √ qısamüddətli
- uzunmüddətli
- ortamüddətli
- müddətsiz

253. Dövlət qiymətli kağızları tədavül formasına görə:

- √ qeyri-bazar dövlət borc öhdəlikləri
- fərdi borc öhdəlikləri
- korporativ borc öhdəlikləri
- özəl borc öhdəlikləri

254. Dövlət qiymətli kağızları tədavül formasına görə:

- √ bazar qiymətli kağızları
- küçə qiymətli kağızları
- məhlə qiymətli kağızları
- dükan qiymətli kağızları

255. Dövlət qiymətli kağızları emitentin növünə görə:

- √ regional qiymətli kağızları
- imtiyazlı səhmlər
- bələdiyyə qiymətli kağızları
- varrantlar

256. Dövlət qiymətli kağızları emitentin növünə görə:

- √ mərkəzi hökumətin qiymətli kağızları
- bələdiyyə qiymətli kağızları
- korporativ istiqrazlar

- imtiyazlı səhmlər

257. Dövlət qiymətli kağızlarının buraxılmasının mümkün məqsədi:

- √ iqtisadi fəallığın tənzimlənməsi
- dövlət şirkətlərinin yenidən qurulması
- dövlət şirkətlərinin nizamnamə kapitalının artırılması
- yerli büdcənin kəsirinin maliyyələşdirilməsi

258. Dövlət qiymətli kağızlarının buraxılmasının mümkün məqsədi:

- √ ölkə əhəmiyyətli məqsədli proqramların maliyyələşdirilməsi
- dövlət şirkətlərinin yenidən qurulması
- yerli büdcənin kəsirinin maliyyələşdirilməsi
- dövlət şirkətlərinin nizamnamə kapitalının artırılması

259. Dövlət qiymətli kağızlarının buraxılmasının mümkün məqsədi:

- √ əvvəlki dövrlərdə bazarlarda yerləşdirilmiş dövlət borclarının ödənilməsi
- gəlirin əldə edilməsi
- yerli büdcənin kəsirinin maliyyələşdirilməsi
- dövlət şirkətlərinin yenidən qurulması

260. Dövlət qiymətli kağızlarının buraxılmasının mümkün məqsədi

- √ dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi
- yerli büdcənin kəsirinin maliyyələşdirilməsi
- gəlirin əldə edilməsi
- dövlət şirkətlərinin nizamnamə kapitalının artırılması

261. Emitenti dövlət olan borc qiymətli kağızı:

- √ xəzinə vekseli
- kommersiya vekseli
- varrant
- konosament

262. Dövlət daxili borcun mövcud olma formasıdır:

- √ dövlət qiymətli kağızı
- bələdiyyə qiymətli kağızı
- korporativ qiymətli kağız
- törəmə qiymətli kağız

263. Buraxılışının qeydiyyatdan keçirilməsi zərurətinə görə qiymətli kağızların təsnifat qrupu:

- √ qeyri-emissiya QK
- qeyri-komissiya QK
- qeyri-remissiya QK
- qeyri-transmissiya QK

264. Buraxılışının qeydiyyatdan keçirilməsi zərurətinə görə qiymətli kağızların təsnifat qrupu:

- √ emissiya QK
- komissiya QK
- remissiya QK
- transmissiya QK

265. Buraxılış formasına görə qiymətli kağızların qiymətli kağızların təsnifat qrupu:

- √ sənədsiz QK
- qəbzsiz
- sertifikatsız
- biletsiz

266. Buraxılış formasına görə qiymətli kağızların qiymətli kağızların təsnifat qrupu:

- √ sənədli QK
- qəbzli
- qaiməli;
- biletli

267. Hüquqların gerçəkləşməsi mexanizminə görə təsnifat qrupu:

- √ orderli
- qəbzli
- qaiməli
- biletli

268. Hüquqların gerçəkləşməsi mexanizminə görə qiymətli kağızların təsnifat qrupu:

- √ adlı
- dədlı
- sifətli
- sifətsiz

269. Hüquqların gerçəkləşməsi mexanizminə görə qiymətli kağızların təsnifat qrupu:

- √ təqdimatlı
- təqdimatsız
- hüquqlu
- hüquqsuz

270. Emitentlərinə görə qiymətli kağızların təsnifat qrupu:

- √ bələdiyyə QK-rı
- ailə QK
- manqa QK
- alay QK

271. Emitentlərinə görə qiymətli kağızların təsnifat qrupu:

- √ korporativ QK-rı
- ailə QK
- komanda QK
- briqada QK

272. Emitentlərinə görə qiymətli kağızların təsnifat qrupu:

- √ dövlət QK-rı
- ailə QK
- komanda QK
- briqada QK

273. İnvestorlara vəsaitlərinin qaytarılması əlamətinə görə qiymətli kağızların təsnifat qrupu:

- √ borc QK
- tövhə QK
- bəxşiş QK
- rüsvət QK

274. İnvestorlara vəsaitlərinin qaytarılması əlamətinə görə qiymətli kağızların təsnifat qrupu:

- √ pay QK
- tövhə QK
- bəxşiş QK
- rüşvət QK

275. Məqsədlərindən asılı olaraq investorlar iki qrupa bölünür:

- √ təcavüzkar və mülayim
- cavan və qoca
- kişi və qadın
- ağsaqqal və qarasaqqal

276. Risk nə ilə düz mütənasiblik təşkil edir?

- √ gəlirlilik
- tədavületsizlik
- standartlılıq
- seriyalılıq

277. Likvidlik nə ilə tərs mütənasiblik təşkil edir?

- √ risk
- seriyalılıq
- standartlılıq
- tədavületsizlik

278. Qoyuluşlar üçün nəzərdə tutulmuş pul vəsaitlərinin fərqli qiymətli kağızlar üzrə bölüşdürülməsidir:

- devalvasiya
- deflyasiya
- √ diversifikasiya
- differensiasiya

279. Qiymətli kağız üzrə qeyri-sistematik risk bu yol ilə azaldılır:

- devalvasiya
- √ diversifikasiya
- differensiasiya
- deflyasiya

280. Sabit olmur, mükəlləfiyyətli şəxsin və bazar konyunkturasının durumundan asılı olur:

- qeyri-sistematik risk
- qeyri-müəyyən risk
- √ konkret qiymətli kağız riski
- sistematik risk

281. Bazardakı bütün QK-ın dəyərdən düşməsi riski:

- √ sistematik risk
- qeyri-müəyyən risk
- konkret qiymətli kağız riski
- qeyri-sistematik risk

282. QK-ın sahibi onların ayrı-ayrı növləri üzrə risklərin sadə cəminə deyil, QK-lar portfelinin orta çəkilmiş riskinə məruz qalır:

- qeyri-müəyyən risk

- sistematik risk
- √ qeyri-sistematik risk
- konkret qiymətli kağız riski

283. QK üzrə əldə edilmiş və differensial gəlirin eyni vaxtda, lakin uzun dövr üçün nəzərə rüppə hər 1 il hesabı ilə hesablanır:

- əldə edilmiş gəlir
- √ tam gəlirlilik
- cari gəlirlilik
- differensial gəlir

284. Yalnız əlavə edilmiş gəlir yaxud hər iki növ gəlir əsasında 1 ilə qədər müddət üçün və ya qısamüddətli əməliyyatlar üzrə hesablanır:

- əldə edilmiş gəlir
- tam gəlirlilik
- √ cari gəlirlilik
- differensial gəlir

285. QK-ın özünün olduğu kapitaldan gəlir:

- √ differensial gəlir
- cari gəlirlilik
- tam gəlirlilik
- əldə edilmiş gəlir

286. QK-ın təmsil etdiyi həqiqi kapitaldan gəlir:

- differensial gəlir
- √ əldə edilmiş gəlir
- xalis mənfəət
- differensial renta

287. Əmlaka, resurslara olan, əsasından ayrılmış, xüsusi maddi formaya malik hüquqdur:

- √ qiymətli kağız
- dövlət büdcəsi
- döğum haqqında şəhadətnamə
- dövlət standartı

288. Müəyyən forma üzrə tərtib edilmiş və sahibinin müəyyən pul məbləqinə yaxud konkret əmlaka olan hüquqlarını təsdiqləyən sənəddir:

- dövlət standartı
- döğum haqqında şəhadətnamə
- √ qiymətli kağız
- dövlət büdcəsi

289. Müəyyən edilmiş formaya və məcburi rekvizitlərə riayət olunmaqla əmlak hüquqlarının şəhadətnaməsidir:

- √ qiymətli kağız
- dövlət büdcəsi
- döğum haqqında şəhadətnamə
- dövlət standartı

290. QK sahibinin gəlir əldə etmək hüququnun ifadəsinin meyarı:

- √ gəlirlilik
- seriyalılıq
- standartlılıq
- sənədlilik

291. QK, bir sənəd olaraq, qanunvericiliklə müəyyən edilmiş rekvizitlərə malik olmalıdır:

- √ sənədlilik
- mülki dövriyyəsinin mümkünlüyü
- seriyalılıq
- standartlılıq

292. QK-ın vahid seriyalarla, dəstlərlə buraxıla bilməsi:

- standartlılıq
- tənzimlənmə və dövlət tərəfindən tanınma
- √ seriyalılıq
- mülki dövriyyəsinin mümkünlüyü

293. QK məzmunu standart olmalıdır, yəni hüquqların, ticarət iştirakçılarının, məkanının, zamanının, uçot qaydalarının və hüquqlardan istifadə imkanlarının, əqdlərin, kağız blankın yekcin solması:

- √ standartlılıq
- seriyalılıq
- tənzimlənmə və dövlət tərəfindən tanınma
- mülki dövriyyəsinin mümkünlüyü

294. QK-ın sadəcə alqı-satqı obyektı deyil, həm də borcalma, saxlanma, bağışlanma kimi digər mülki münasibətlərin, obyektı kimi çıxış edə bilməsi:

- standartlılıq
- √ mülki dövriyyəsinin mümkünlüyü
- tənzimlənmə və dövlət tərəfindən tanınma
- seriyalılıq

295. QK-ın dövlət tərəfindən tanınması onların keyfiyyətli tənzimlənməsini şərtləndirir və onlara olan etibar müəyyən edir:

- √ tənzimlənmə və dövlət tərəfindən tanınma
- mülki dövriyyəsinin mümkünlüyü
- seriyalılıq
- standartlılıq

296. QK-ın alqı-satqı obyektı qismində, bir çox hallarda isə həm də digər əmtəələrin tədavülünü asanlaşdıran tədiyə aləti kimi çıxış edə bilməsi:

- standartlılıq
- likvidlik
- √ tədavületsə
- risk

297. Sahibinin QK qarşısında qoyduğu məqsəd və vəzifələrə tam yaxud qismən nail olmaması və ya əksinə olması ehtimalı:

- √ risk
- tədavületsə
- likvidlik
- standartlılıq

298. Qiymətli kağızın onun sahibi üçün böyük itkilərsiz, bazar qiymətinin cüzi dəyişməsi və cüzi satış xərcləri ilə qısa vaxtda alınb-satılmaq qabiliyyətidir:

- √ likvidlik
- tədavületsə
- risk
- standartlılıq

- 299.** Müəyyənləşdirilmiş formaya riayət olunmaqla hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan nə həyata keçirilə bilər, nə də başqa şəxsə verilə bilər:
- √ qiymətli kağız
 - diplom
 - resept
 - attestat
- 300.** Öz sahibinin əmlak və qeyri-əmlak hüquqlarını və bu hüquqların verilməsi imkanını müəyyən edilmiş formaya və məcburi rekvizitlərə riayət etməklə təsdiqləyən sənəd:
- attestat
 - resept
 - diplom
 - √ qiymətli kağız
- 301.** Korporativ istiqraz emissiyasının təminatı;
- √ rast
 - trest
 - tratta
 - trend
- 302.** İstiqraz öz sahibinə hansı formada gəlir gətirir:
- √ faiz
 - dividend
 - bonus
 - mükafat
- 303.** Korporativ istiqraz QK-ların bu qrupuna aiddir:
- √ emissiya
 - pay
 - törəmə
 - qeyri-emissiya
- 304.** Korporativ istiqraz QK-ların bu qrupuna aiddir:
- √ borc
 - pay
 - törəmə
 - order
- 305.** Korporativ istiqraz sahibi SC-nin:
- √ kreditorudur
 - səhmdarıdır
 - malgöndərənidir
 - malalanıdır
- 306.** SC-nin borc öhdəliyidir:
- √ istiqraz
 - səhm
 - çek
 - konosament
- 307.** Dividendin ödənilmə formasında SC dividendlərin ödənilməsinə xüsusi ehtiyat fondlarındakı vəsaitləri sərf edə bilər:

- √ xüsusi bölüşdürmə
- əmlakla ödəniş
- nağd ödəniş
- səhmlə ödəniş

308. Dividendin ödənilmə forması:

- √ əmlakla ödəniş
- məhsulla ödəniş
- xammalla ödəniş
- ipotekalı ödəniş

309. Dividendin ödənilmə forması:

- √ səhmlə ödəniş
- məhsulla ödəniş
- xammalla ödəniş
- ipotekalı ödəniş

310. Dividendin ödənilmə forması:

- √ nağd ödəniş
- virtual ödəniş
- ehtimal ödəniş
- diskret ödəniş

311. Bu tarixə alınıb-satılan səhmlərə dividend daxil deyil:

- √ dividenddən sonrakı tarix
- elan tarixi
- qeydiyyat tarixi
- emissiya tarixi

312. Yalnız bu tarixə səhm sahibi olanlar dividend almaq hüququna malikdir:

- √ qeydiyyat tarixi
- elan tarixi
- dividenddən sonrakı tarix
- emissiya tarixi

313. Müdirilər şurası dividendlər barəsində elan verir:

- √ elan tarixi
- qeydiyyat tarixi
- dividenddən sonrakı tarix
- emissiya tarixi

314. Adi səhmlərə mübadilə edilmə imkanına görə imtiyazlı səhm növü:

- √ dönərsiz
- adi
- təqdimatlı
- kumulyativ

315. Adi səhmlərə mübadilə edilmə imkanına görə imtiyazlı səhm növü:

- √ dönərli
- adi
- təqdimatlı
- kumulyativ

316. Adi səhmlərə mübadilə edilmə imkanına görə imtiyazlı səhm növü:

- √ dönərli
- adi
- təqdimatlı
- kumulyativ

317. Vaxtından əvvəl ödənilmə imkanına görə imtiyazlı səhm növü:

- √ geri çağrılmayan
- adi
- təqdimatlı
- dönərli

318. Vaxtından əvvəl ödənilmə imkanına görə imtiyazlı səhm növü:

- √ geri çağrılan
- adi
- təqdimatlı
- dönərli

319. Dividendin ödənilməsi formasına görə imtiyazlı səhm növü:

- √ dividend dərəcəsi təshih edilən səhmlər
- adi
- təqdimatlı
- dönərli

320. Dividendin ödənilməsi formasına görə imtiyazlı səhm növü:

- √ iştiraklı səhmlər
- adi
- təqdimatlı
- dönərli

321. Dividendin ödənilməsi formasına görə imtiyazlı səhm növü:

- √ təsbitli dividendli səhmlər
- adi
- təqdimatlı
- dönərli

322. Ödənilməmiş dividendlərin toplanılması mümkünlüyünə görə imtiyazlı səhm növü:

- √ qeyri-kumulyativ
- adi
- təqdimatlı
- dönərli

323. Ödənilməmiş dividendlərin toplanılması mümkünlüyünə görə imtiyazlı səhm növü:

- √ kumulyativ
- adi
- təqdimatlı
- dönərli

324. Səhmdarın səs hüququnu məhdudlaşdıran adi səhmlər:

- √ məhdud səs hüquqlu səhm

- dilsiz səhm
- ağızsız səhm
- lal səhm

325. Səhmdarın səs hüququnu məhdudlaşdıran adi səhmlər:

- ✓ səssiz
- dilsiz
- lal
- ağızsız

326. Onların sahibləri SC-nin həqiqi sahibləridir:

- ✓ adi
- imtiyazlı
- dönərli
- kumulyativ

327. Müasir dövrdə səhmin ən kütləvi növüdür:

- ✓ adi
- kumulyativ
- dönərli
- imtiyazlı

328. Tədavül mərhələsindən və ödəniş formasından asılı olaraq səhmin növü:

- ✓ ödənilmiş
- ödənilməmiş
- göndərilmiş
- göndərilməmiş

329. Tədavül mərhələsindən və ödəniş formasından asılı olaraq səhmin növü:

- ✓ yerləşdirilmiş
- yerləşdirilməmiş
- yeri dəyişdirilmiş
- yeri dəyişməmiş

330. Tədavül mərhələsindən və ödəniş formasından asılı olaraq səhmin növü:

- ✓ elan edilmiş
- elan edilməmiş
- emal edilmiş
- emal edilməmiş

331. Səhmdarlar tərəfindən alınmış səhmlərinin nominal dəyərlərinin cəmi:

- ✓ nizamnamə kapitalı
- ehtiyat kapitalı
- dövriyyə kapitalı
- borc kapitalı

332. O, SC-nin kapitalının bir hissəsidir, kapitalındakı payı təmsil edir:

- ✓ səhm
- istiqraz
- veksəl
- çek

333. Onun tədavül müddətinə məhdudiyət qoyulmur:

- √ səhm
- istiqraz
- veksəl
- çek

334. Sahibinin SC-nin nizamnamə kapitalına etdiyi pay qoyuluşunu təsdiqləyən QK:

- √ səhm
- istiqraz
- veksəl
- çek

335. Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş təsərrüfat vahidi:

- √ səhmdar cəmiyyəti
- MMM
- kooperativ
- kollektiv təsərrüfat

336. Bələdiyyə qiymətli kağızlarının təminatı ola bilər:

- √ yerli əhəmiyyətli investisiya layihələrindən gəlirlər
- beynəlxalq investisiya layihələrindən gəlirlər
- korporativ investisiya layihələrindən gəlirlər
- ölkə əhəmiyyətli investisiya layihələrindən gəlirlər

337. Bələdiyyə qiymətli kağızlarının təminatı ola bilər:

- √ bələdiyyə əmlakı
- əhalinin əmlakı
- müəssisələrin əmlakı
- xarici vətəndaşların əmlakı

338. Bələdiyyə qiymətli kağızlarının təminatı ola bilər:

- √ yerli büdcə gəlirlərinin konkret növləri
- mərkəzi büdcə gəlirlərinin konkret növləri
- əhalinin konkret pul gəlirləri
- müəssisələrin konkret gəlirləri

339. Bələdiyyə qiymətli kağızlarının təminatı ola bilər:

- √ yerli büdcənin bütün gəlirləri
- mərkəzi büdcənin bütün gəlirləri
- əhalinin pul gəlirləri
- müəssisələrin gəlirləri

340. Bələdiyyə qiymətli kağızlarının buraxılmasının mümkün məqsədi:

- √ sosial təyinatlı mənzil tikintisi və təmiri layihələrinin maliyyələşdirilməsi
- dövlət şirkətlərinin nizamnamə kapitalının artırılması
- ölkə əhəmiyyətli məqsədli proqramların maliyyələşdirilməsi
- dövlət şirkətlərinin yenidən qurulması

341. Bələdiyyə qiymətli kağızlarının buraxılmasının mümkün məqsədi:

- √ yerli əhəmiyyətli, mənfəətli layihələrin maliyyələşdirilməsi
- dövlət şirkətlərinin nizamnamə kapitalının artırılması

- ölkə əhəmiyyətli məqsədli proqramların maliyyələşdirilməsi
- dövlət şirkətlərinin yenidən qurulması

342. Bələdiyyə qiymətli kağızlarının buraxılmasının mümkün məqsədi:

- √ birdəfəlik irimiqyaslı vəsait qoyuluşlarını tələb edən mənfəətsiz obyektlərin maliyyələşdirilməsi
- dövlət şirkətlərinin nizamnamə kapitalının artırılması
- ölkə əhəmiyyətli məqsədli proqramların maliyyələşdirilməsi
- dövlət şirkətlərinin yenidən qurulması

343. Bələdiyyə qiymətli kağızlarının buraxılmasının mümkün məqsədi:

- √ yerli büdcədə yaranmış müvəqqəti kəsirin örtülməsi
- dövlət şirkətlərinin yenidən qurulması
- dövlət şirkətlərinin nizamnamə kapitalının artırılması
- ölkə əhəmiyyətli məqsədli proqramların maliyyələşdirilməsi

344. Maliyyə resurslarının yerli hakimiyyət orqanları tərəfindən cəlb edilməsinin formasıdır:

- √ bələdiyyə qiymətli kağızları
- dövlət qiymətli kağızları
- korporativ borc öhdlikləri
- özəl borc öhdlikləri

345. Gəlirlərin ödənilməsi üsuluna görə dövlət qiymətli kağızların növü:

- √ qarışıq şərtlə istiqrazlar
- xəzinə vekseləri
- xəzinə notları
- xəzinə istiqrazları

346. Gəlirlərin ödənilməsi üsuluna görə dövlət qiymətli kağızların növü:

- √ uduşlu
- xəzinə istiqrazları
- xəzinə vekseləri
- xəzinə notları

347. Gəlirlərin ödənilməsi üsuluna görə dövlət qiymətli kağızların növü:

- √ indeksləşdirilən istiqrazlar
- xəzinə istiqrazları
- xəzinə notları
- xəzinə vekseləri

348. Gəlirlərin ödənilməsi üsuluna görə dövlət qiymətli kağızların növü:

- √ diskont qiymətli kağızlar
- xəzinə notları
- xəzinə istiqrazları
- xəzinə vekseləri

349. Gəlirlərin ödənilməsi üsuluna görə dövlət qiymətli kağızların növü:

- √ faizli qiymətli kağızlar
- xəzinə vekseləri
- xəzinə notları
- xəzinə istiqrazları

350. Xəzinə istiqrazları dövlət qiymətli kağızların bu növünə aiddir:

- √ uzunmüddətli
- ortamüddətli
- qısamüddətli
- müddətsiz

351. Baza aktivini üzrə hüquq və öhdəliklərin eyni anda təslim edilməsini və kontraktın icra tarixinin onun bağlandıqı tarix ilə müqayisədə uzadılmasını nəzərdə tutur:

- √ forvard
- opsiyon
- repo
- svop

352. Şərtli əqdlərə aiddir:

- √ opsiyon
- repo
- svop
- forvard

353. Qəti əqdlərə aiddir:

- √ fütçers
- opsiyon
- repo
- svop

354. Qəti əqdlərə aiddir:

- √ forvard
- repo
- svop
- opsiyon

355. Müddətli kontraktın tərəflərindən birinə onu icra etmək yaxud etməmək hüququ verilir:

- √ şərtli əqd
- mərhəmətli əqd
- demokratik əqd
- seçimli əqd

356. Hər iki tərəf üçün icrası məcburi olan müddətli kontraktlar:

- √ qəti əqd
- icbari əqd
- mütləq əqd
- qaçılmaz əqd

357. Müddətli kontraktlar zamanda müəyyən əməllərin edilməsini tələb edir:

- √ gələcək
- indiki
- keçmiş
- qeyri-müəyyən

358. Kontraktı imzalayan tərəfdaşlar:

- √ kontragent
- kontingent

- kontanqo
- konsaltinq

359. Konkret qiymətli kağızların təyin edilmiş gələcək tarixdə razılaşıdırılmış şərtlərlə tədarükü haqqında müqavilədir:

- √ müddətli kontrakt
- müddətsiz kontrakt
- ikitərəfli kontrakt
- çoxtərəfli kontrakt

360. Törəmə qiymətli kağızların əsasıdır:

- √ müddətli kontrakt
- müddətsiz kontrakt
- ikitərəfli kontrakt
- çoxtərəfli kontrakt

361. Törəmə qiymətli kağızlardır:

- √ derivativ
- differensial
- diskont
- dermatit

362. Onlarla əməliyyatlar minimal investisiya qoyuluşları ilə mənfəət əldə etmək imkanı verir:

- √ törəmə QK
- korporativ QK
- fond QK
- borc QK

363. Onların qiymətləri bazis aktivin qiymətlərinin dəyişməsindən asılı olur

- √ törəmə QK
- ilkin QK
- ikinci QK
- fond QK

364. Bu qrupa əsasında əsas QK-rın və d. aktivlərin durduğu QK-lar aid edilir:

- √ törəmə QK
- ilkin QK
- ikinci QK
- bələdiyyə QK

365. İstənilən qiymət aktivinə olan QK-dır:

- √ törəmə QK
- ilkin QK
- ikinci QK
- korporativ QK

366. İkinci qiymətli kağızlara aiddir:

- √ striplər
- korporativ istiqraz
- bank sertifikatları
- konosament

367. İkinci qiymətli kağızlara aiddir:

- √ ipoteka istiqrazları
- korporativ istiqraz
- bank sertifikatları
- konosament

368. İkinci qiymətli kağızlara addır:

- √ səhmlərə abunə hüquqları
- korporativ istiqraz
- bank sertifikatları
- konosament

369. İkinci qiymətli kağızlara addır:

- √ depozitar qəbzələr
- korporativ istiqraz
- səhm
- konosament

370. İkinci qiymətli kağızlara addır:

- √ varrantlar
- korporativ istiqraz
- səhm
- bank sertifikatları

371. İlkin QK-rın əsasında buraxılır:

- √ ikinci QK
- üçüncü QK
- törəmə QK
- sonrakı QK

372. İlkin qiymətli kağızlara addır:

- √ bank sertifikatları
- bank əmanətləri
- bank zəmanətləri
- bank təlimatları

373. İlkin qiymətli kağızlara addır:

- √ konosament
- səhm varrantları
- forvard
- füşers

374. İlkin qiymətli kağızlara addır:

- √ çek
- depozitar qəbzələr
- opsiyon
- səhm varrantları

375. İlkin qiymətli kağızlara addır:

- √ girovnamə
- ipoteka istiqrazları
- depozitar qəbzələr

- opsiya

376. İlk qiymətli kağızlara addır:

- ✓ veksəl
- fütçers
- forvard
- opsiya.

377. İlk qiymətli kağızlara addır:

- ✓ istiqraz
- fütçers
- opsiya
- forvard

378. İlk qiymətli kağızlara addır:

- forvard
- fütçers
- ✓ səhm
- opsiya

379. Əsas QK-lar iki qrupa bölünür:

- kommərziya və maliyyə
- ✓ ilkin və ikinci
- dövlət və korporativ
- pəy və borc

380. Əsasında hər-hansı bir aktivə olan əmlak hüquqlarının dayandığı QK-lar:

- törəmə
- ilkin
- ✓ əsas
- kommərziya

381. Risk dərəcəsinə görə istiqrazın növləri:

- ✓ investisiya və möhtəkirlək təyinatlı
- adlı və təqdimatlı
- dönərli və dönərsiz
- kuponlu və kuponsuz

382. İstiqrazın bu növü həmin emitentin digər qiymətli kağızlarına mübadilə edilə bilməz:

- dayanıqlı
- sabit
- ✓ dönərsiz
- donmuş

383. İstiqrazın bu növü həmin emitentin digər qiymətli kağızlarına mübadilə edilə bilər:

- kumulyativ
- ✓ dönərli
- dəyişkən
- çevrilən

384. Tədavül müddətinə görə istiqrazın növü:

- permanent
- daimi
- ✓ müddətsiz
- fasiləsiz

385. Tədavül müddətinə görə istiqrazın növü:

- ✓ müddətli
- məlahətli
- möhlətli
- şiddətli

386. İstiqrazın bu növü üzrə faizlər yalnız SC-in buna maliyyə imkanı olduqda ödənilir:

- diskontlu
- ✓ gəlirli
- indeksləşdirilən
- kuponlu

387. Gəlirin alınması formasına görə istiqrazın növü:

- ✓ indeksləşdirilən
- kumulyativ
- adlı
- dönərli

388. Gəlirin alınması formasına görə istiqrazın növü:

- dönərli
- adlı
- ✓ gəlirli
- kumulyativ

389. Gəlirin alınması formasına görə istiqrazın növü:

- ✓ kuponlu
- kumulyativ
- adlı
- dönərli

390. Gəlirin alınması formasına görə istiqrazın növü:

- ✓ diskontlu
- dönərli
- kumulyativ
- adlı

391. İstiqrazın bu növü sahibinin məhz istəyi ilə vaxtından əvvəl ödənilə bilər:

- ✓ vaxtından əvvəl ödənilmə hüquqlu
- dönərli
- geri çağrılan
- girovlu

392. İstiqrazın bu növü üzrə məhz emitent borcu vaxtından əvvəl ödəmək hüququna malik olur:

- girovlu
- vaxtından əvvəl ödənilmə hüquqlu
- ✓ geri çağrılan
- dönərli

393. Təqdimatlı istiqrazdır:

- ✓ kuponlu
- qəbzli
- qaiməli
- talonlu

394. İstiqrazın bu növünün sahiblərinin adları xüsusi olaraq qeyd edilir:

- dönərli
- ✓ adlı
- ipotekalı
- təqdimatlı

395. Təminatından asılı olaraq istiqrazın növü:

- ✓ təminatsız
- adlı
- uduşlu
- təqdimatlı;

396. Təminatından asılı olaraq istiqrazın növü:

- təqdimatlı
- uduşlu
- ✓ təminatlı
- adlı

397. İstənilən səhm növü ilə müqayisədə istiqraz risklidir:

- ✓ daha az
- daha artıq
- konkret emissiyanın şərtlərindən asılıdır
- eyni

398. SC ləğv edildikdə onun istiqrazlarının sahiblərinin tələbləri (iddiaları) səhmdarlardan təmin edilir:

- ✓ əvvəl
- eyni vaxtda
- sonra
- konkret emissiyanın şərtlərindən asılıdır

399. Bir qayda olaraq, korporativ istiqrazlar üzrə faiz ödənişləri istənilən səhm üzrə dividendlərdən:

- ✓ əvvəl edilir
- sonra edilir
- konkret emissiyanın şərtlərindən asılıdır
- eyni vaxtda edilir

400. İstiqraz tədavülünün son tarixi bir qayda olaraq:

- ola da bilər, olmaya da bilər
- konkret emissiyanın şərtlərindən asılıdır
- yoxdur
- ✓ var

401. Alqı opsiyonu:

- ✓ köll

- put
- stend-bay
- spot

402. Alıcısını məzənnənin əvvəlcədən razılaşdırılmış strayk qiymətlə müqayisədə qeyri-sərfəli dəyişməsi riskindən hifz edir:

- √ opsiyon
- forvard
- fūçers
- repo

403. Alıcısına məzənnənin strayk qiymətlə müqayisədə sərfəli dəyişməsindən gəlir qazanmaq imkanı yaradır:

- √ opsiyon
- forvard
- fūçers
- repo

404. Opsionun məzənnəsi:

- √ strayk
- sprayt
- stepler
- storno

405. Müəyyən əmtənin təyin edilmiş qiymətə müəyyən edilmiş məhdud zaman ərzində almaq və ya satmaq hüququdur:

- √ opsiyon
- forvard
- fūçers
- repo

406. Onlar fūçers alqı-satqısı ilə yalnız qiymətlər arasındakı fərq şəklindəki uduşu əldə etməkdən ötrü məşğul olur:

- √ möhtəkirlər
- investorlar
- brokerlər
- hecerlər

407. Spot bazarında riskli mövqeyi istisna etməkdən ötrü fūçers kontraktlarını alan və satanlar:

- √ hecerlər
- emitentlər
- investorlar
- brokerlər

408. Fūçers bazarının əsas iştirakçıları:

- √ emitentlər və investorlar
- hecerlər və möhtəkirlər
- brokerlər və dilerlər
- marketmeykerlər və marketteykerlər

409. Müddətli kontraktın bu növü əks əqd ilə bağlanıla bilər:

- √ fūçers
- forvard
- opsiyon
- repo

410. Müddətli kontraktın bu növü üzrə öhdəliklərin yerinə yetirilməsinə üçüncü tərəf, yəni birjanın özü zəmanət verir:

- ✓ repo
- forvard
- fjučers
- opsiyon

411. Müddətli kontraktın bu növünün şərtləri ticarət sistemi tərəfindən hazırlanan qaydalarla ciddi nizamlandırılır:

- ✓ fjučers
- forvard
- opsiyon
- repo

412. Müddətli kontraktın bu növü əks kontrakt ilə bağlanıla bilməz:

- ✓ forvard
- fjučers
- opsiyon
- repo

413. Müddətli kontraktın bu növünün şərtləri hər dəfə fərdi olaraq razılaşdırılır:

- ✓ forvard
- fjučers
- opsiyon
- repo

414. Fjučers kontraktının dəyərinə təsir edə bilən amil:

- ✓ aktivə sahib olmaqın xərcləri
- aktivə sahib olmaqın məsuliyyəti
- aktivə sahib olmaqdan gəlirlər
- aktivə sahib olmaqın səmərəliliyi

415. Fjučers kontraktının dəyərinə təsir edə bilən amil:

- ✓ faiz dərəcəsi
- pul kütləsi
- valyuta məzənnəsi
- tədiyə balansı

416. Fjučers kontraktının dəyərinə təsir edə bilən amil:

- ✓ fjučers aktivinin fiziki bazardakı bolluqu
- fjučers kontraktın qüvvədən düşdüyü müddət
- fjučers kontraktın qüvvədə olduğu müddət
- fjučers aktivinin fiziki bazardakı qıtlıqı

417. Fjučers kontraktının dəyərinə təsir edə bilən amil:

- ✓ fjučers aktivinin fiziki bazardakı qiyməti
- fjučers aktivinin fiziki bazardakı qıtlıqı
- fjučers aktivinin fiziki bazardakı bolluqu
- fjučers aktivinin fiziki bazardakı tədavülü

418. Fjučers kontraktı üzrə hər iki tərəfin ödədiyi marjanın növləri:

- ✓ minimal marja
- maksimal marja

- optimal marja
- mənfi marja

419. Füçers kontraktı üzrə hər iki tərəfin ödədiyi marjanın növləri:

- √ variasiya marjası
- differensiasiya marjası
- ekspozisiya marjası
- kompozisiya marjası

420. Füçers kontraktı üzrə hər iki tərəfin ödədiyi marjanın növləri:

- √ ilkin marja
- sonrakı marja
- ibtidai marja
- törəmə marja

421. Füçers kontraktının üstünlüklərindən biri:

- √ əqdlər üzrə hesablaşmaların qaydaları sadələşdirilir
- informasiyanın tam açıqlanması
- fəaliyyət qaydalarının sərbəst olması
- tamamilə risksiz olması

422. Füçers kontraktının üstünlüklərindən biri:

- √ birja aktivinə malik olmayan iştirakçılar da birja ticarətinə cəlb edilir
- tamamilə risksiz olması
- informasiyanın tam açıqlanması
- fəaliyyət qaydalarının sərbəst olması

423. Müddətli kontraktın bu növündə tədarük tarixləri birja tərəfindən təyin edilir:

- √ füçers
- forvard
- opsiyon
- repo

424. Müddətli kontraktın bu növü qiymətli kağızların sayına görə standartlaşdırılır:

- √ füçers
- forvard
- opsiyon
- repo

425. Birjanın klirinq palatası müddətli kontraktın bu növü üzrə marjanın ödənilməsi mexanizmi vasitəsilə əqdlərin icrasına zəmanət verir:

- √ füçers
- forvard
- opsiyon
- repo

426. Müddətli kontraktın bu növü üzrə kontragentlərdən biri birjanın özü olur:

- √ füçers
- forvard
- opsiyon
- repo

427. Baza aktivi fond indeksləri olan füçers:

- ✓ indeks füğersi
- faiz füğersi
- valyuta füğersi
- maliyyə füğersi

428. Baza aktivi borc alətləri olan füğers:

- ✓ faiz füğersi
- əmtəə füğersi
- maliyyə füğersi
- valyuta füğersi

429. Baza aktivi valyuta olan füğers:

- ✓ valyuta füğersi
- əmtəə füğersi
- maliyyə füğersi
- faiz füğersi

430. Baza aktivi maliyyə alətlərindən ibarət olan füğers:

- ✓ maliyyə füğersi
- əmtəə füğersi
- pul füğersi
- mal füğersi

431. Baza aktivi əmtəələrdən ibarət olan füğers:

- ✓ əmtəə füğersi
- əşya füğersi
- alət füğersi
- mal füğersi

432. Füğers qiymətinin spot qiymətdən aşağı olması:

- ✓ mənfi bazis
- mülayim bazis
- sərt bazis
- müsbət bazis

433. Füğers qiymətinin spot qiymətdən üstün olması:

- ✓ müsbət bazis
- mülayim bazis
- sərt bazis
- mənfi bazis

434. Füğers kontraktının baza aktivinin spot qiyməti ilə füğers qiyməti arasındakı fərq:

- ✓ bazis
- fazis
- oazis
- kazus

435. Bitmə tarixi müxtəlif olan füğers kontraktları zamanı icra tarixinə görə ən yaxın olan kontraktın füğers qiymətinin ən uzaq kontraktın füğers qiymətindən üstün olması:

- ✓ normal bekvordeyşn
- anormal bekvordeyşn

- sərt bekvordeyşn
- mülayim bekvordeyşn

436. Bitmə tarixi müxtəlif olan fjučers kontraktları zamanı icra tarixinə görə ən yaxın olan kontraktın fjučers qiymətinin ən uzaq kontraktın fjučers qiymətindən aşağı olması:

- ✓ normal kontanqo
- anormal kontanqo
- sərt kontanqo
- mülayim kontanqo

437. Kontrakt bağlandıqı an fjučers qiymətinin spot qiymətdən aşağı olması:

- ✓ bekvordeyşn
- eksploreyşn
- tanqo
- kontanqo

438. Kontrakt bağlandıqı an fjučers qiymətinin spot qiymətdən üstün olması:

- ✓ kontanqo
- kotangens
- tangens
- tanqo

439. Fjučers kontraktını alan şəxsin kontrakt üzrə mövqeyi:

- ✓ uzun
- qısa
- orta
- mikro

440. Fjučers kontraktını satan şəxsin kontrakt üzrə mövqeyi:

- ✓ qısa
- uzun
- orta
- mikro

441. Fjučers kontraktını bağladıqda hər iki tərəfin zəmanət ödənişi:

- ✓ ilkin marja
- sonrakı marja
- yekun marja
- icbari marja

442. Fjučers kontraktını ləğv edən əks əqd:

- ✓ ofset
- korset
- tarqet
- paket

443. Belə əqdlərin tərəfləri əks əqd bağlamaqla əvvəlki kontraktı ləğv edə bilər:

- ✓ fjučers
- opsiyon
- repo
- forvard

444. Belə əqdlərin şərtləri hamı üçün eyni olduğundan onların böyük tutumlu bazarı var:

- √ fjučers
- svop
- repo
- forvard

445. Belə əqdlər şərtləri böyük dərəcədə standart olduğundan birjada bağlanılır:

- √ fjučers
- svop
- repo
- forvard

446. Belə əqdlərdə baza aktivin alqı-satqısı üzrə kontraktın şərtləri standartlaşdırılır:

- √ fjučers
- svop
- repo
- forvard

447. Belə əqdlər standart şərtli olmadığı üçün onların ikinci bazarı çox məhdud olur:

- √ forvard
- opsiyon
- repo
- fjučers

448. Belə əqdlər standart şərtli olmadığı üçün birjadan kənarında bağlanılır:

- √ forvard
- fjučers
- repo
- svop

449. Adətən müvafiq aktivin həqiqi alqısı yaxud satqısı məqsədlərindən ötrü bağlanılır:

- √ forvard
- fjučers
- repo
- svop

450. Belə əqdlər bir qayda olaraq yazılı şəkildə rəsmiləşdirilir:

- √ forvard
- opsiyon
- repo
- svop

451. ABŞ-ın ən böyük fjučers birjası bu şəhərdə yerləşir:

- √ Çikaqo
- Nyu-York
- Baltimor
- Los-Anceles

452. Yaponiyanın ən böyük fond birjası:

- Naqoya
- Kioto

- √ Tokio
- Osaka

453. Almaniyanın ən böyük fond birjası:

- √ Frankfurt
- Düsseldorf
- Münhen
- Hamburq

454. London fond birjasında əqdlərin əksəriyyəti fond birjasının avtomatlaşdırılmış qiymətləndirmə bu sistem daxilində baş verir:

- √ SEAQ
- FIAT
- SEAT
- SAAB

455. 1986-cı ilə qədər London fond birjası üzvlərinin bir qrupunu belə adlandırırdılar:

- √ cobber
- stopper
- haker
- coker

456. Nyu-York fond birjasının birja brokerlərini belə adlandırırlar:

- √ ikidollarlıq brokerlər
- birdollarlıq brokerlər
- üç dollarlıq broker
- dördollarlıq broker

457. Nyu-York fond birjasının peşəkarlarının bir qrupu:

- √ komisiyonçu brokerlər

458. ABŞ-ın ən böyük fond birjası:

- √ Nyu-York
- Boston
- Çikaqo
- Filadelfiya

459. Sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin fəaliyyətinə təsir göstərə bilməyən fiziki və hüquqi şəxslərdir:

- √ affilə edilmiş şəxslər
- bekar şəxslər
- təsirsiz şəxslər
- qabliyyətsiz şəxslər

460. Bu qaydaya əsasən, ixtisaslı investorlar üçün nəzərdə tutulmuş maliyyə alətlərinin qeydiyyatdan keçirilməsi tələb olunmur:

- √ 144-A qaydası
- 114-A qaydası
- 124-A qaydası
- 134-A qaydası

461. Maliyyələşən ADQ-lərin buraxılış proqramıdır:

- √ 144-A qaydası
- 114-A qaydası

- 124-A qaydası
- 134-A qaydası
- 1. Maliyyələşən ADQ-lərin buraxılış proqramıdır:

462. Maliyyələşən ADQ-lərin neçə cür buraxılış proqramı məlumdur:

- ✓ dörd
- bir
- iki
- üç

463. Bu növ ADQ-lər onların əsasında duran səhmlərin emitentinin təşəbbüsü ilə buraxılır:

- ✓ maliyyələşən
- maliyyələşməyən
- kreditləşən
- kreditləşməyən

464. Bu növ ADQ-lər yalnız artıq tədavüldə olan səhmlərə buraxıla bilər:

- ✓ maliyyələşməyən
- maliyyələşən
- kreditləşən
- kreditləşməyən

465. ADQ-lərin buraxılışına səhm emitentinin razılığı yaxud onun bunda iştirakı tələb olunmur:

- ✓ maliyyələşməyən
- maliyyələşən
- kreditləşən
- kreditləşməyən

466. ADQ-lərin buraxılışı və tədavülünü ABŞ-ın bu qurumu tənzimləyir:

- ✓ SEC
- FES
- MKİ
- FTB

467. Depozitar qəbzlərin bu növü səhmin emissiya edildiyi ölkənin xaricində, iki və daha çox ölkənin bazarları üçün nəzərdə tutulur:

- ✓ qlobal depozitar qəbzi
- bələdiyyə depozitar qəbzi
- lokal depozitar qəbzi
- rayon depozitar qəbzi

468. Depozitar qəbzlərin bu növü ABŞ ərazisində buraxılır və yerləşdirilir:

- ✓ Amerika depozitar qəbzi
- Asiya depozitar qəbzi
- Avropa depozitar qəbzi
- Afrika depozitar qəbzi

469. Depozitar qəbzlərin növü:

- ✓ qlobal depozitar qəbzi
- bələdiyyə depozitar qəbzi
- lokal depozitar qəbzi
- rayon depozitar qəbzi

470. Depozitar qəbzlərin növü:

- √ Amerika depozitar qəbzi
- Asiya depozitar qəbzi
- Avropa depozitar qəbzi
- Afrika depozitar qəbzi

471. Sahiblərinin xarici emitentlərin səhmlərinə mülkiyyət hüquqlarını təsdiqləyir:

- √ depozitar qəbz
- bank sertifikatı
- mənzil sertifikatı
- ipotekalı istiqraz

472. Mal anbarı tərəfindən tərtib edilir, konkret şəxsdən müəyyən malın saxlanılmağa qəbul edilməsini, həmin malın girov yüklü olmadığını, həmçinin sahibinin bu mala dair sərəcam vermək hüququnda olduğunu təsdiqləyir:

- √ ikili anbar şəhadətnaməsi
- sadə anbar şəhadətnaməsi
- mürəkkəb anbar şəhadətnaməsi
- təqdimatlı anbar şəhadətnaməsi

473. Əmtənin anbarda saxlanıldığını və təqdimatçıya təslim ediləcəyini təsdiqləyən sənəddir:

- √ sadə anbar şəhadətnaməsi
- ikili anbar şəhadətnaməsi
- mürəkkəb anbar şəhadətnaməsi
- təqdimatlı anbar şəhadətnaməsi

474. Əmtəə girovlu kreditin alınması üçün istifadə olunur:

- √ girov şəhadətnaməsi
- əmtəə şəhadətnaməsi
- anbar şəhadətnaməsi
- kredit şəhadətnaməsi

475. Bu zaman warrant anbar şəhadətnaməsindən ayrılır və girov saxlayana təqdim edilir:

- √ əmtəə girova verildikdə
- əmtəə anbara verildikdə
- əmtəə bazar çıxarıldıqda
- əmtəə anbardan götürüldükdə

476. Varrant kreditora bunun vasitəsilə ötürülür:

- √ indossament
- müqavilə
- şifahi razılıq
- poçt

477. Anbar tərəfindən sənədli şəkildə buraxılır və malların anbarda yerləşməsi faktını təsdiqləyir:

- √ anbar şəhadətnaməsi
- saxlama şəhadətnaməsi
- mal şəhadətnaməsi
- girov şəhadətnaməsi

478. Varrant mal satqısı və girovunda istifadə olunduğu zaman iki hissədən ibarət olur:

- opsiyon və fjučərsdən

- səhm və istiqrazdan
- √ anbar və girov şəhadətnaməsindən
- adi vekseldən və trattadan

479. İnvestisiya şirkətinin portfelində olan müəyyən növ qiymətli kağızların alqısına yaxud satqısına olan varrant:

- valyuta varrantı
- √ örtüklü varrant
- indeks varrantı
- faiz varrantı

480. QK emissiyasına daxil edilən və sahiblərinə emitentdən xarici valyuta ilə dəyərləndirilmiş əlavə QK almaq hüququ verir:

- örtüklü varrant
- faiz varrantı
- √ valyuta varrantı
- indeks varrantı

481. İstiqrazlar üzrə faizlərin ödənilməsinə dair SC-nin sərəncamıdır:

- √ faiz varrantı
- indeks varrantı
- dividend varrantı
- gəlir varrantı

482. Varrantın alınması şəhadətnaməsi və səhmdara dividendlərin ödənilməsi əmridir:

- indeks varrantı
- gəlir varrantı
- √ dividend varrantı
- faiz varrantı

483. Bu cür istiqrazlar varrantın istiqrazdan həm ayrılmasını, həm də ayrılmamasını nəzərdə tuta bilər:

- kumulyativ istiqrazlar
- √ varrantlı istiqrazlar
- sərbəst istiqrazlar
- hərəkətli istiqrazlar

484. Qoşulduğu QK-dan ayrı satıla bilər:

- qoparılmayan varrant
- səhm varrantı
- √ qoparılan varrant
- abunə varrantı

485. Uzunmüddətli yaxud müddətsiz QK olmaqla istiqrazla yaxud imtiyazlı səhmlərlə birlikdə buraxılır və eyni emitentin adi səhmlərindən müəyyən miqdarını almaq hüququ verir:

- √ qoparılmayan varrant
- qoparılan varrant
- abunə varrantı
- səhm varrantı

486. Sahibinə şirkət səhmlərini əvvəlcədən razılaşdırılmış müddətdə müəyyən qiymətlə almaq hüququ verən şəhadətnamədir:

- abunə varrantı
- √ səhm varrantı
- qoparılan varrant
- qoparılmayan varrant

487. Şirkətin uğurlu fəaliyyəti nəticəsində səhmin qalxa bilən gələcək bazar qiyməti ilə onun cari qiyməti arasındakı fərkdir:
- √ müvəqqəti qiymət
 - gizli qiymət
 - dəyişkən qiymət
 - sabit qiymət
488. Adi səhmin bazar qiyməti ilə səhmlərin warrant əsasında alındığı qiyməti arasındakı fərqdən ibarətdir:
- sabit qiymət
 - dəyişkən qiymət
 - √ gizli qiymət
 - müvəqqəti qiymət
489. Varrantın qiyməti bunların cəmidir:
- √ gizli və müvəqqəti qiymətlər
 - sabit və dəyişkən qiymətlər
 - təcili və pərakəndə satış qiymətlər
 - spot və fjučers qiymətlər
490. Sahibinə təyin edilmiş dövr ərzində müəyyən sayda adi səhmləri əvvəlcədən təsbit edilmiş qiymətlə almaq hüququ verən qiymətli kağızdır:
- √ warrant
 - konosament
 - sertifikat
 - fjučers
491. Satqısı mənfəət gətirməyən opsiyon:
- √ pulsuz
 - mənfəətsiz
 - faydasız
 - xeyirsiz
492. Alıcısına satqı zamanı mənfəət gətirən opsiyon:
- xeyirli
 - faydalı
 - √ pullu
 - mənfəətli
493. Opsionun bu növü zaman kəsiyi daxilində istənilən an gerçəkləşə bilər:
- √ Amerika opsiyonu
 - Asiya opsiyonu
 - Afrika opsiyonu
 - Avropa opsiyonu
494. Opsionun bu növü yalnız təsbit edilmiş tarixdə icra edilə bilər:
- Amerika opsiyonu
 - √ Avropa opsiyonu
 - Afrika opsiyonu
 - Asiya opsiyonu
495. Tərəfdaşlardan biri digərinin xeyrinə etdiyi mükafatın müqabilində alınan yaxud satılan aktivin miqdarını dəfələrlə çoxaltmaq hüququ qazanır:

- ✓ tam bölünən opsiyon
- satqı opsiyonu
- ikili opsiyon
- alqı opsiyonu

496. Alqı və satqı opsiyonlarının birləşdirilməsidir:

- alqı opsiyonu
- tam bölünən opsiyon
- ✓ ikili opsiyon
- satqı opsiyonu

497. Alıcıya opsiyonun dövrü ərzində müəyyən qiymətli kağız dəstini müvafiq qiymətlə satmaq hüququ verir:

- ✓ satqı opsiyonu
- alqı opsiyonu
- tam bölünən opsiyon
- ikili opsiyon

498. Alıcıya opsiyonun dövrü ərzində müəyyən qiymətli kağız dəstini müvafiq qiymətlə almaq hüququ verir:

- ✓ alqı opsiyonu
- ikili opsiyon
- satqı opsiyonu
- tam bölünən opsiyon

499. İkili opsiyon:

- ✓ stellaj
- kollaj
- tonnaj
- forsaj

500. Satqı opsiyonu:

- stend-bay
- ✓ put
- koll
- spot